

Samizdat haqda hər şey - ARAŞDIRMA

XX əsrin ortalarında yaranan samizdat nəşrlər SSRİ ərazisində geniş yayılmışdı. Lakin bir az əvvələ baxsaq, samizdat nəşrlərin XX əsr hadisəsi olmadığını anlayarıq. Məsələn, XVII əsrde Sumarokovun satiraları əlyazma formasında bütün Rusiya ərazisini gəzmişdi.

XIX əsrin birinci yarısında Rusiyada gizli cəmiyyətlər üzə çıxdı: bir tərəfdən de-kabristlər, daha sonra isə "xalqçılar". Belə bir vaxtda böyük rus şairi Puşkin dueldə öldürdü. Və onun ölümünə Lermontovun yazdığı "Şairin ölümü" şeiri əlyazmada bütün Peterburq əhalisinə yayıldı. Bu artıq əlyazmanın köçürülməsi idi və samizdat nəşrlərə yaxın sayılırdı.

Sonradan qadağa dalğası daha da genişləndi: Qriboyedovun "Ağıldan bəla" komediyası uzun müddət senzuraya uğradı. Qriboyedovun yanına başqa imzalar da yazılaşıcaqdı. Nekrasovun, Barkovun əsərləri də qadağa üzü görmüşdül.

XX əsrde samizdat geniş yayılmağa başladı.

Bəs samizdat sözü necə yarandı?

Bu söz SSRİ-də "Qoskomizdat", "Politizdat" kimi rəsmi, dövlət yerlərinə parodiya kimi ortaya çıxdı.

Samizdat maşınkada yazılmış bədii və fəlsəfi əsərlərin Sovet vaxtı qanunsuz yayılmasına deyilirdi. Bu termin 1940-ci illərin sonlarında yarandı. Şair N.İ. Qlazkov çap olunmayan şeirinə "samsebyaizdat" (öz-özünə çap etmək) adı vermişdi.

"Samizdat" ingilis dilinə daxil olaraq belə bir məna qazanıb: totalitar və avtoritar ölkələrdə yayılan ədəbiyyat nümunələri.

Bu söz geniş yayıldı və ədəbiyyat sferasından çıxıb mahnilara da aid edildi. Maqnitofon səs yazıları da qadağan olunurdu. Bu səs yazıları "maqnitizdat" adlandı.

Samizdat getdikcə daha çox qol-budaq atmağa başladı. Bir neçə yazarının əseri qadağan olundu. Samizdat ədəbiyyatı Sovet ideologiyasına qarşı çıxırdı və bu da rəhbərliyin xoşuna getmirdi.

Soljenitsinin "Birinci daire", "Xərcəng korpusu" romanları SSRİ ərazinə samizdat nəşrlərə yayıldı. Həmin romanlar 1968-ci ildə xaricdə çap olundu. "Arxipelaq QU-LAQ" əseri də yazarının samizdat taleyini davam elətdirdi.

Samizdat taleyini daha sonra Boris Pasternak da yaşadı. Onun məşhur "Doktor Jivago" romanı ilk dəfə Milanda çap olundu. Şair 1958-ci ildə Nobel laureatından imtiyana etdi.

Bu dəfə samizdatın qarmağına Anna Axmatova düşdü. Onun "Rekviyəm" poeması 1987-ci ildə samizdatda nəşr olundu.

Siyahı uzandıqca uzanırdı. İosif Brodski, Osip Mandelştam, Mariya Svetayeva, Struqaçki qardaşları, Mixail Bulgakov

("Master ve Marqarita" romanı), Andrey Belov, Yevgeniy Zamyatin, Nabokov, Fazıl İskəndər, Andrey Platonov və s.

Bu siyahı təkcə SSRİ-də yazıb-yaradılara aid deyildi. Qadağanın əlləri daha uzaqlara uzanırdı. Xarici əsərlər də samizdat nəşr olunurdu. Məsələn, Corc Oruel, Kamyu, Kafka, Artur Kestler, Fransua Saqan, Eksüperi, Heminquey, Ceyms Hedli Ceys, Klifford Saymak, Ann və Serj Qolon, Mikki Spleyn və başqaları.

Hətta samizdata lətifə də qoşmuşdular:

Nənə hər gün "Hərb və sülh" romanını maşınkaya köçürür. Çünkü onun nəvəsi ancaq samizdat oxuyurdu.



SSRİ ərazisinə geniş yayılan və əldən-ələ keçən "Metropol" almanaxı da samizdat nəşrlərə aiddir.

Stalindən sonrakı dönəmdə SSRİ-də qadağaların rəngi dəyişdi. Əvvəl siyasi senzuraya məruz qalan əsərlər, bu dəfə estetik senzuraya tuş gəlirdilər. Yeni tərzin, yeni formanın qəbul olunmamağı samizdat nəşrlərin yayılması üçün münbit şərait yaradırdı.

Eyni zamanda samizdat nəşrlər təkcə ədəbiyyatda yox başqa sahələrdə də özünü göstərirdi: kulinarıya reseptləri, spirtli içkilərin hazırlanması reseptləri, topoqrafik xəritələr, pornoqrafik materiallar, modellərin boy göstərdiyi xarici jurnallar və s.

Başqa sahələr, fəlsəfə, elm, din də samizdat nəşrlərle SSRİ ərazinə yayıldı. Bir də samizdatın bir növü də yaranmışdı: rok-samizdat. Xarici rok musiqiləri bu yolla geniş yayıldı...

Samizdatlar müxtəlif yerlərdə paylanılır. Əsasən qatarda, bazarda... Burda Vi-sotskinin, Stalinin, Brus Linin şəkli eks olunmuş kalendarlar, erotik və heyvanların şəkillərini tapmaq olardı.

"Alkoqolizmə və alkoqoliklərə qarşı mübarizə" illərində samizdat sözü jarqonda samoqon sözününü əvəzləyicisi kimi işlədilirdi.

Beləcə, samizdat sözü Sovetdən yad-daşımıza yazılın "KQB", "sputnik", "perestroyka" sözləri kimi dünyada məşhurlaşdı.

Ayhan Ayvaz